

KIVDF
www.kivdf.gov.az

Layihənin istiqaməti:
“İctimai və dövlət maraqlarının müdafiəsi”

Üçüncü minilliyyin başlanğıçı - 2000-2005-ci illərdə ədəbiyyat üzrə Nobel mükafatı almış yazıçıların yaradıcılığını və bir sırə başqa əsərləri yiğcam şəkildə təhlilə cəlb etməklə bizi müasir dünya ədəbiyyatının başlıca keyfiyyətləri və əsas tendensiyaları (eyni zaman da çağdaş yazıçı fenomeni!) haqqında müəyyən təsəvvürler əldə edə bilərik.

Nobel mükafatının 2000-ci il sahibi - çinli nasır, dramaturq, tərcüməçi və tənqidçi Qao Sintyan 1940-ci ildə - vətəni yaponların işğalı altında olanda doğulub. 1962-ci ildə Pekinde Xarici Diller İnstitutunun fransız dili şöbəsini bitirib. Yaradıcılığa erken başlasa da, Mədəni inqilab dövründə emək düşürgəsinə islah olunmağa göndəriliyən bütün ilk elyazmalarını yandırmağa məcbur olub. Çində islahatlar kursu başlanan qədər kitablarını çap etdirmək və "xüsusi icaza" olmadan ölkəni tərk etmək Qaoya yasaq edilib. Yalnız Den Syaopinin hakimiyyətə gelmişindən sonra bəzi islahatçı əhval-ruhiyyəli teatrlar Qaonun pyeslərini tamaşa yemək qərarına gəliblər. Elə bu vaxtdan Qao "Çin Soljenitsini" kimi xaricdə də tanınmağa başlayıb. Onun rusiyalı yazıçıdan fərqisə yalnız bundadır ki, başına çox eziyyətlər gələsə də, Çin QÜLAQının dəhşətlərini əsərlərində eks etdirməyə cəsarət etməyib (Qeyd edək ki, Çin diktatoru Mao Tszedun hakimiyyətde olduğu 1949-1965-ci illərdə "komunist rejimine yaramayan" 26 milyon 300 min insanın həyatına son qoyub - yəni ikinci Dünya müharibəsində qırılan insanların, təqribən, yarısına bərabər!). Qao, əsasən, bu ve ya digər Çin əyalətində yaşayış "balaca adam"ın taleyi, üzləşdiyi çətinlikləri, ezabları qələmə alıb. Ancaq Qao Sintyanı münasibətdə mülayimləşmə uzun çəkməyib: seksəninci ilərin ortalarında onun bütün kitabları qadağan edilib, özü isə yenidən siyasi təqibə məruz qalıb.

1981-82-ci illərdə Qaonun kitabları çap edilsə də, 1983-cü ildə yazdığı "Avtobus dayanacağı" pyesi ideoloji cəhətdən zərəri hesab edilib. Çünkü bu əsərində dramaturq Bekket və Arto estetikasından bəhrələmişdi. Onun üçüncü pyesi - "Başqa sahil" isə yasaqlanır. Qao Sintyan repressiyadan qurtulmaq üçün səkkiz ay Siçuan əyalətinin meşə və dağlarında gizlənir. 1987-ci ildə Pekin yazılımını "fəxri mühacirətə" göndərir, iki il sonra isə Tyananmen meydanındakı faciəvi hadisələrdən sonra onu Çin vətəndaşlığından məhrum edir. Bütün əsərləri ölkədə "əksinqilabi təbliğat" sayılır. Qao 1989-cu ildək Kommunist Partiyasının silralarından çıxmasa da, Çini tərk edərək Parisə gelir və Fransa vətəndaşlığını alır.

Təkcə yazıçı və dramaturq kimi deyil, hem də gözəl kalliqraf və milli "qo-hua" üslubunda çəkən rəssam kimi Qao Sintyan Fransa və Belçikada üç ədəbi mükafat alır. Tərcüməcilik və rejissorluq fəaliyyəti ilə məşəl olur.

Yeni Çin ədəbiyyatının klassiki Qao Sintyanın yaradıcılığının zirvəsi onun iri-hecmli (800 səhifə) "Möcüzəli dağlar" romanıdır. Qao Sintyan ədəbiyyat üzrə Nobel mükafatına layiq görülen ilk Çin yazıçısıdır. Sənətkar öz yaradıcılığında çağdaş dünyamızın insanını onu əhatə edən çevrənin basqısında təsvir edir, diqqəti həyatın ağırılı məqamlarına yönəldir. Çin nəşri və

Mükafatlandırılmış ədəbiyyatın təcrübəsi: Nobelçilər

dramaturgiyasında yeni yol açan Qao Sintyanın humanist yaradıcılığı bir daha təsdiq edir ki, ən sərt rejimlərdə belə ədəbiyyat insan və onun qəlbinin istinadgahı olaraq qalır.

"Qardian" qəzetiñin yazdıığı kimi, gençliyində intihar etmək istəyən, məşhurlaşandan sonra isə "sağ ingilisdilli yazıçıların ən böyüyü" sayılan hindsöylü Trinidad nasiri Vidyadhar Naypol, yəqin ki, daha çox siyasi-ideoloji müləhizələrə görə Nobel mükafatına layiq görüllüb (2001). Çünkü Naypol - "islam fundamentalizmi"nin ən amansız rəqiblərindəndir. Hələ 1981-ci ildə yazdığını "Mominlər arasında" kitabında o "islam fundamentalizmini" ni "cüzam xəstəliyi" adlandırmışdı. Elə bir "bəla" ki, islam dünyasını İran və Pakistan'dan Indoneziya və Malayziyaya dək bürüyüb. Və o, belə bir "əminlik" yaratmağa çalışmışdı ki, guya "dəbərişməz" və gericil islam cəmiyyəti müasir epoxada bəşəriyyətin qarşısına çıxan suallara cavab vermək iqtidarındə deyil"(?).

Vidyadhar Naypol, onun araşdırıcıları-

təbəssümle də olsa, bir-birinə dayaq olurlar! Bu da müstəsna ideya: Ziline çatmış Vəhşiyyət ən yüksək həddində belə, hətta ayaqlar altında qalmış İnsanıyyəti əzə bilmir! Belkə də bu - Yer üzündə insan heyatının sınaqça çəkilən ən böyük mənasıdır. Bu qurğusun kimi ağır və övlad kimi doğma mövzu Kertesin yaradıcılığına dolanıb da qayıdır...

2003-cü ildə Nobel mükafatını almış hollandsoylu Cənubi Afrika Respublikası yazıçısı Con Maksvel Kutzee (1940) Keypataun Universitetini bitirib. ABŞ-da ədəbiyyat professor olub. Sonra yenə vətəninə qayıdırdaq Keypataun Universitetində professor vəzifəsində çalışıb. O, məşhur yazıçı, həmvətəni Nadin Qordimer kimi aparteid - sərt irqi ayrı-seçkilik siyasetinə qarşı aktiv mübariz olmayıb. Kutzee yaradıcılığında onun ölkəsi - mifik dünyaların kosmosunda itmiş gerçək bir məmləkətdir. Onun daha çox avtobiografik səciyyəli kitablarında "alçaldılmış və təhqir olunmuş" insanların taleyindən bəhs edilir. Yazıçı deyir ki, onun ölkəsi - Afrikada iki irqin toqquşması üzündən "ön plana" çıxıb: burada bitməz konfliktlərin, inciklik və eziyyətlərin "yuvası" qurulub. Imperiyanın etəlatlı özü-nüsxəxalma metodları amansız olub, ona qarşı müqavimət, cavab tədbirləri isə elə həmin amansızlığa tən gelib.

Özünün bütün yazıçı karyerasında C.M.Kutzee müəyyən çərçivəli mövzulara müraciət edir: əzənlərlə əzilənlərin münasibəti, fiziki və mənəvi zorakılıq qarşısında insan şəxsiyyətinin dağılması və yaxud əysəna qalmışlığı, valideynlərin öz övladlarını zor və işgəncələrdən qoruya bilməməsinin faciəsi, insan varlığının tezsənərliliyi...

Kutzee 1994-cü ildə "Sankt-Peterburqlu sənətkar" romanını yazar. Əsərin qəhrəmanı Dostoyevskidir ki, elə öz əsəri "Əcinnələr" in süjeti fonunda təsvir olunur: yazıçının oğlu həlak olur və o bilir ki, oğlunu Neçayevin dəstəsi öldürüb. Əsərin mürəkkəb fabulası müəllife yaradıcılıq problemlərinə bir daha müraciət etməye imkan yaradır. Bu kədərlər hadisə Dostoyevski üçün sənət materialı olur. Kutzee göstərir ki, yazıçı həyat faktını sənətə çevirmək üçün qəlbini şeytana verir. Yaziçida normal insanı hissələr qalmır, bu hissələr roman üçün material rolunu oynayır. Kutzee Dostoyevskisinin yeganə təsəlli qaranlıqla vuruşaraq, onu işığa çevirməkdir.

Cənubi Afrikanın irqi ayrı-seçkilik sisteminən qurtulmasından sonra Kutzee "Şərəfsizlik" romanını çap etdirir: ölkədə hakim siniflərin həmişə kataklizmlərle müşayiət olunan əvəzlənməsi baş verib. Ancaq yazıçı bu mövzu içərisində başqa - daha mühüm və polemik bir mövzunu açır. Ənənəvi olaraq universitetlər bilik, mündriklik, azadlıqseverlik məbədi sayılıb. Yazıçı bu mövqe ilə mübahisə edir. Göstərir ki, təşkilatlar, müəssisələr insanlardan daha azad olalı bilmez. O, universitet müəllimlərinin elmdən uzaq, kirli rəqəbatını, xırdaçılığını, rəhməsliyini, gözögötürməziyi ifşa edir. Belələri sağlam, yeni fikirlər mütəxəssislərə dözümsüzlük göstərir, onları öz aralarından qovurlar. Əxlaqi, xeyirxahlığı, alicənablılığı öyrədən və öyrətməli olan müəllimlərin özləri qeyri-əxlaqi hərəkətlər edir, ikiüzlülüyə transmutasiya olur, buqələmənləşirler.

Yazıçı 2003-cü ildə nəşr etdirdiyi son "Elizabet Kastello" romanında da universitetlərdeki mühafizəkarlığa və ənənəvi qərbynömlü təhsile qarşı "hücumunu" davam etdirir. Kutzee öz polemik ideyalarını məşhur müəllimə Elizabet Kastellonun dili ilə təqdim edir. Roman Elizabet Kastellonun



Rahid Ulusel
Fəlsəfe elmləri doktoru,
professor

müxtəlif ölkələrin universitetlərində oxuduğu səkkiz mühəzirədən ibarətdir. Müəllif onun cəmiyyətə, bacısına, oğluna, həmkarlarına və nəhayət, Allaha münasibələrdəkə fərqli və dəyişməz məqamları açır.

Bəzi həmvətənləri yazıçını siyasi cəhətdən düzgün mövqə tutmamaqda, Cənubi Afrika haqqında onsuza neqativ olan təessürati dərinləşdirməkdə, qatlaşdırmaqdə, bu cəmiyyətin kədərdoğurucu mənzərəsini çılpaq boyalarla sərgiləkədə suçlayırlar. Xüsusi Kutzeenin "Şərəfsizlik" romanı etirazlara səbəb olub - burada o, ölkəsindəki ağıdərili fermerlərin öldürüləşməsindən doğan cəxnaşmaları təsvir edir. Mehz belə acı gerçəkləri sənətkarcasına qələmə aldığı üçün C.M.Kutzeenin əsərləri müasir realist ədəbiyyatın nümunələri kimi bütün dünyada maraqlı doğurur.

Ədəbiyyat sahəsində Nobel mükafatının 2004-cü il lauriati Avstriya yazıçısı və dramaturqu Elfrida Elinekin başqa dillərə tərcümə olunub yayılan əsas əsərləri "Pianoçu", "Şəhvət", "Bu o deyil", "Alp dağlarında" dramalar toplusu, "Ölüm və qız"dır. Elfrida Elinek yaradıcılığında ən qabarıq görünən cəhət müasir sənətin başlıca xüsusiyyətlərindən sayılan sinkretik üsluba önem verməsidir: yazıçı poetik mətn üzərində sərbəst gəzisi, mövzunu müxtəlif sənət texnologiyalarının vasitəsi ilə təqdim edir. Onun üslubunda poeziyadan nəsrə, nəsrənən dramaturgiyaya, dramaturgiyadan kinematoqrafiyaya, kinematoqrafiyadan esseistikaya keçidlər etmək tamamilə olarıdır.

Dünyada gedən siyasi proseslərə feal münasibət - ədəbiyyatın öz tarixi zamanı ilə nə dərəcədə bağlı olduğunu və ona hənsi səviyyədə təsir edə bildiyini göstərən aktdır. 2005-ci il Nobel mükafatının Ədəbiyyat laureati - ingilis dramaturqu, şairi, rejissoru, aktyoru və ictimai xadimi Harold Pinterin (1930-2008) qlobal siyasi məkanda baş veren önemli, dəyişdirici hadisələr diri reaksiyası mehz belə ədəbi əxlaqın nümunəsidir. Əsərlərində publisistik qat onsuza qabarıq olan Harold Pinter çağımızın supergüclərinin birqütbü globallaşma strateyi, suveren dövlətlərə və ümumən bəşəriyyətə meydən oxumasını, xüsüsələ konkret olaraq İraq müharibəsini və Toni Bleyerin (Böyük Britaniyanın keçmiş baş naziri) Corc Buşa (Amerika Birleşmiş Ştatlarının keçmiş prezidenti) dəstək verərək onuna açıq müttəfiqliyini keskin tənqid etmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnförmasiya Vəsitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduunun maliyyəsi əsasında hazırlanıb.



nın da qeyd etdiyi kimi, olduqca subyektiv yazıçıdır. O özü də zahidənə, qapalı həyat tərzi keçirir, ne ictimai, ne də siyasi fəaliyyətə məşəl olur. Deyir: "Mən o xüsusi şəxsəm ki, bəşər komediyanın şahidi və salnaməci olmaq boynuma düşüb". 14 roman və hekayeler toplusunun, 10 esse və yol qeydləri kitabının müəllifi yeddi ilin susqunlığından sonra - 2001-ci ilin sentyabrında yenidən yazağa başlayıb, - onun bu son kitabı "Yarımheyat"dır.

Macar yazıçısı İmre Kertes (1929) ədəbiyyat sahəsində Nobel mükafatını 2002-ci ildə alıb. Nəsibine 1945-ci ildə faşist Almaniyanın ölüm düşərgəsində - Buhenvaldada əsir olmaq düşən Kertesin ədəbi təleyi də məhz bu acı təcrübədən dadıl. O dehşətli zamanların xatirəsi Kertesin yaradıcılığının "bədii yaddaşına" yazılıb. Ölüm doğan konslager onun "universiteti" olub. Kertesin böyük sənətkarlığı bundadır ki, konslagerin cəhənnəm məşəqqətləri içərisində insanlığını, mehrini, şəfqətini itirməyən insanların görkə olası xarakterini yarada bilib. Her tərəf meyit, ulartı, inilti, haray, qəddarlıq, amansızlıq, kül... və bu dəhşətlərin içərisində İnsan Qəlbi, Təbəssüm, Zərafat! Böyük-başlarında ölüm qırılır, bir-bir sobalarla basılırlar, saatbasat xərəyə bağlanıb sobada küle dönmələrini gözleyirlər, ancaq yənə də bir-birinin halına yanır, kömək edir, fedakarlıq göstərilər, kiçicik bir